



«AZSIĞORTA» ASC

**ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA
MÜLKİ MƏSULİYYƏT SİĞORTASI
QAYDALARI**

**12 may 2009-cu il tarixində
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılıb**

MÜNDƏRİCAT

ANLAYIŞLAR.....	4
BÖLMƏ 1. SİĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ	5
Maddə 1. Sığortaçı.....	5
Maddə 2. Sığortalı	5
BÖLMƏ 2. SİĞORTANIN OBYEKTİ	5
Maddə 3. Sığorta obyekti və sığorta sinfi	5
BÖLMƏ 3. SİĞORTA TƏMİNATI.....	5
Maddə 4. Sığorta riskləri. Sığorta hadisələri	5
Maddə 5. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)	5
Maddə 6. Sığortanın ərazisi	6
Maddə 7. Qanunvericilik	6
BÖLMƏ 4. SİĞORTA MƏBLƏĞİ, MƏSULİYYƏTİN HƏDDİ VƏ SİĞORTA HAQQI	6
Maddə 8. Sığorta məbləği. Məsuliyyətin həddi	6
Maddə 9. Sığorta haqqı.....	6
Maddə 10. Sığorta haqqının ödənilməsi	7
BÖLMƏ 5. SİĞORTA MÜQAVİLƏSİ	7
Maddə 11. Sığorta müqaviləsinin bağlanması	7
Maddə 12. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli olan faktlar	7
Maddə 13. Sığorta müddəti.....	8
Maddə 14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi	8
Maddə 15. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə.....	8
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri	8
Maddə 17. Sığorta riskindəki dəyişikliklər.....	8
BÖLMƏ 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ	8
Maddə 18. Sığortaçının hüquqları və vəzifələri.....	8
Maddə 19. Sığortalının hüquqları və vəzifələri	9
BÖLMƏ 7. ÖDƏNİLƏN ZƏRƏRLƏR	10
Maddə 20. Ödənilən zərərlər	10
Maddə 21. Üçüncü şəxslərə vurulmuş zərər	10
Maddə 22. Məhkəmə xərcləri.....	11
Maddə 23. Zərərlərin azaldılması məqsədilə çəkilən xərclər.....	11
Maddə 24. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər.....	11
BÖLMƏ 8. SİĞORTA ÖDƏNİŞİ.....	11
Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər.....	11
Maddə 26. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası	12
Maddə 27. Sığorta ödənişinin verilməsindən imtina	12
BÖLMƏ 9. DİGƏR MÜDDƏALAR	12
Maddə 28. Subroqasiya hüququ	12
Maddə 29. Azadolma məbləği.....	12
Maddə 30. Valyuta haqqında qeyd-şərt	13
Maddə 31. İş sirlərinin gizli saxlanması	13
Maddə 32. Mübahisələrin həlli qaydası	13
Maddə 33. İddia müddəti.....	13
Maddə 34. Digər şərtlər	13

ANLAYIŞLAR

Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənalara daşır:

Sığortacı - «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs.

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi.

Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortacı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.

Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortacı tərəfindən sığortalıya verilən sənəd.

Sığorta obyektı - sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi.

Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortacıya ödəməli olduğu pul məbləği.

Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.

Sığorta riski və ya risk - sığorta obyektı ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.

Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.

Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının və ya faydalanan şəxsin sığortacıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti.

Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortacı tərəfindən ödənilən maliyyə kompensasiyası.

Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.

Sığortanın müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.

Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli olan, sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verilmiş bütün hallar (faktlar) əhəmiyyətli sayılır.

Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi həddləri.

BÖLMƏ 1. SİĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ

Maddə 1. Sığortaçı

Bu Qaydalara əsasən sığortaçı dedikdə «AzSığorta» ASC başa düşülür.

Maddə 2. Sığortalı

2.1. Bu Qaydalara əsasən sığortalı dedikdə sığortaçı ilə sığorta müqaviləsi bağlayan hər hansı bir hüquqi və ya tam fəaliyyət qabiliyyətli fiziki şəxs başa düşülür.

2.2. Bu Qaydalar daxilində sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» qanuna, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən sığortalı adından çıxış etmək səlahiyyəti olan digər nümayəndələrinin hərəkətləri də aid edilir.

BÖLMƏ 2. SİĞORTANIN OBYEKTİ

Maddə 3. Sığorta obyekti və sığorta sinfi

3.1. Sığortalı tərəfindən üçüncü şəxslərə vurulmuş zərərlərin əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeələri bu Qaydalar daxilində sığortanın obyekti hesab olunur.

3.2. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 14.3.3.9-cu maddəsində qeyd olunan sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki məsuliyyətin sığortası sinfinə aiddir.

BÖLMƏ 3. SİĞORTA TƏMİNATI

Maddə 4. Sığorta riskləri. Sığorta hadisələri

4.1. Bu sığorta Qaydaları ilə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində və sığorta müqaviləsində nəzərdə tutulmuş halın (hadisənin) baş verməsi nəticəsində zərərçəkən üçüncü şəxs(lər)in (faydalanan şəxs(lər)in) əmlakına vurulan zərər, sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onların əmlak mənafeələri ilə bağlı olan (iddiəçinin xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) xərclərin əvəzinin ödənilməsi ilə əlaqədar sığortalının öhdəlikləri üzrə sığorta təminatı verilə bilər.

4.2. Bu sığorta Qaydalarına əsasən sığortalının sığorta müqaviləsində göstərilən fəaliyyətin yerinə yetirilməsi zamanı lazımi hərəkətləri görməməsi və ya hərəkətsizliyi nəticəsində üçüncü şəxs(lər)in həyatına, sağlamlığına və ya əmlakına zərərin vurulmasına görə könüllü surətdə sığortalının sığortaçının razılığı ilə qəbul etdiyi (tanıdığı, təsdiq etdiyi) və ya məhkəmənin qərarı ilə müəyyən edilmiş öhdəliklər üzrə sığortalının məsuliyyətinin yaranması faktı sığorta hadisəsi hesab edilir.

Maddə 5. Sığorta təminatına daxil olmayan hallar (istisnalar)

5.1. Aşağıdakı halların baş verməsi nəticəsində yaranan mülki məsuliyyət bu sığorta Qaydalarına əsasən sığorta hadisəsi hesab edilmir:

5.1.1. sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin bilə-bilə və qəsdən səbəb olduğu zərərin əvəzinin ödənilməsi tələbləri;

5.1.2. sığortalının hər hansı mülki-hüquqi müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar olaraq səbəb olduğu zərərin əvəzinin ödənilməsi tələbləri;

5.1.3. zəmanət və ya oxşar öhdəliklərdən və ya təminat müqavilələrindən irəli gələn tələblər;

5.1.4. qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş həcmdən və məbləğdən artıq miqdarda zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər;

5.1.5. qeyd olunmuş ticarət, firma və ya əmtəə nişanlarının, simvolların və adlarının yol verilməyən istifadəsi də daxil olmaqla, müəllif hüquqları, kəşf və ya ixtira hüquqlarının pozulması ilə əlaqədar olaraq vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;

5.1.6. dövlət və ictimai təşkilatların, habelə vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinin səbəb olduğu zərərin əvəzinin ödənilməsi tələbləri;

5.1.7. sığorta müqaviləsi bağlanan zaman müəyyən edilmiş sığorta ərazisindən kənarda vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;

5.1.8. mal və xidmətlərin keyfiyyəti haqqında şəhv məlumatlar da daxil olmaqla, hüquqi və fiziki şəxslərin etibarına (adına) xələl gətirən (zərər vuran) və həqiqətə uyğun olmayan məlumatların yayılması, eləcə də şərəf və ləyaqətin müdafiəsi ilə bağlı tələblər və ya iddialar;

5.1.9. idman yarışlarında iştirak və ya onlara hazırlıq zamanı vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;

5.1.10. istehsal(at) və ya peşəkar fəaliyyəti (məhsulların istehsalı, təmir, xidmətlərin göstərilməsi və s. bu kimi) çərçivəsində sığortalının və ya sığortalının adından fəaliyyət göstərən (onun üçün işləri yerinə yetirən) digər şəxslərin emal etdiyi və ya başqa tərzdə təsir etdiyi predmetlərə vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;

- 5.1.11. sığortalının icarəyə, kirayəyə, lizinq və ya girova götürdüyü, yaxud saxlamaq üçün qəbul etdiyi predmetlərin zədələnməsi, məhv olması və ya xarab olması ilə əlaqədar olaraq zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.12. ətraf mühitə zərər vuran hərəkətlər ilə bağlı tələblər;
- 5.1.13. aşağıdakı təhlükə potensialı obyektlərin istismarı (istifadəsi) ilə əlaqədar hərəkətlər və ya hərəkətsizlik;
- 5.1.13.1. idarə edilən və ya idarə edilməyən hər hansı uçan obyektlər;
- 5.1.13.2. hər hansı üzən obyektlər;
- 5.1.13.3. tikinti (inşaat) və kənd təsərrüfatı texnikası;
- 5.1.13.4. hər hansı silah, döyüş sursatı, müharibə və ov ləvazimatları;
- 5.1.14. mənəvi zərərin ödənilməsi tələbləri;
- 5.1.15. biçənək və ya əkinin mal-qara tərəfindən əzilib tələf edilməsi (korlanması) və kənd təsərrüfatı heyvanlarının üçüncü şəxs(lər)ə vurduğu digər ziyanlar ilə əlaqədar olaraq zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.16. zəmanət və ya oxşar öhdəliklərin icrasından, eləcə də müqavilələrə görə cərimə sanksiyalarının yerinə yetirilməsindən irəli gələn hərəkətlər;
- 5.1.17. hüquqi şəxsin ləğv edilməsi həvalə edilən şəxslərin ləğv edilən hüquqi şəxsə qarşı tələbləri;
- 5.1.18. səlahiyyətləri qanuna və ya inzibati akta əsaslanan hüquqi şəxsin nümayəndələrinin təmsil etdikləri şəxslərə qarşı tələbləri;
- 5.1.19. hər hansı bir xəstəliyin yoluxdurulması, habelə sığortalıya məxsus olan və ya onun satdığı heyvanların səbəb olduğu yoluxdurma ilə əlaqədar olaraq zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.20. əgər belə zərərlərin səbəbi onların istehsal edilməsi və ya belə işlərin yerinə yetirilməsi prosesində yaranan hadisələr (hallar) olmuşdursa, sığortalının (sığorta olunanın) istehsal etdiyi malın, yerinə yetirdiyi işin, habelə onun hesabına və ya onun sifarişində hazırlanmış belə malların səbəb olduğu zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.21. sığortalının dəyən zərərin qarşısını almaq və ya həcmi azaltmaq üçün lazımı və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsinin səbəb olduğu zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.22. nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar olaraq vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.23. daşıyıcı qismində çıxış edən sığortalının (sığorta olunanın) nəqliyyat vasitələrini istismar (istifadə) etməsi ilə əlaqədar olaraq səbəb olduğu zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.24. sığortalının peşəkar fəaliyyətini (notariat, həkim və s. peşəkar fəaliyyət növləri) həyata keçirməsi ilə əlaqədar olaraq vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.25. asbestin, asbest məhsullarının, asbest liflərinin, yaxud asbest tozunun istehsalı, çıxardılması, istifadəsi, satışı, quraşdırılması, yaxud nümayiş etdirilməsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi tələbləri;
- 5.1.26. müharibə, düşmən ölkələrinin əməlləri, düşmən aktları (müharibənin elan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, tətil, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, əmlakla həbs qoyulması və ya müsadirənin bilavasitə və ya dolaylı nəticəsində yaranan məsuliyyət;
- 5.1.27. ionlaşma, radiasiya və yaxud nüvə yanacağının və ya nüvə tullantılarının istifadəsindən, həmçinin bu istisnanın məqsədləri üçün özünü dəstəkləyən hər hansı atom nüvəsinin parçalanması prosesi daxil olmaqla, nüvə yanacağının alovlanmasıyla ortaya çıxan radioaktivlik nəticəsində ətraf mühitin çirkləndirilməsindən bilavasitə, yaxud dolaylı yolla yaranan hər hansı məsuliyyət.

Maddə 6. Sığortanın ərazisi

- 6.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Sığortanın ərazisi, sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
- 6.2. Sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.

Maddə 7. Qanunvericilik

Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, müqavilə üzrə verilən sığorta təminatı yalnız sığortalıya qarşı Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin çıxardığı qərarlara əsasən verilir.

BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ, MƏSULİYYƏTİN HƏDDİ VƏ SIĞORTA HAQQI

Maddə 8. Sığorta məbləği. Məsuliyyətin həddi

- 8.1. Sığorta məbləği (məsuliyyət həddi) sığorta müqaviləsi bağlanan zaman sığortalı ilə sığortaçı arasında razılaşma əsasında müəyyən edilir. Sığorta məbləği hər bir hadisədə və ya ümumilikdə sığorta müddəti ərzində bir neçə hadisələr üzrə vahid məbləğ və ya ayrılıqda üçüncü şəxs(lər)in həyatına, sağlamlığına və (və ya) əmlakına vurulan zərər məbləği həcmində müəyyən edilə bilər.
- 8.2. Bu Qaydalara əsasən sığortaçının hər hansı hadisə və ya bir sığorta hadisəsindən irəli gələn bir sıra hadisələr nəticəsində sığortalıya qarşı qaldırılan bütün pretenziyalara görə məsuliyyəti müqavilədə göstərilən sığorta məbləğindən (məsuliyyət həddindən) artıq olmamalıdır.
- 8.3. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Bu zaman sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.

Maddə 9. Sığorta haqqı

- 9.1. Sığorta haqqı sığorta müqaviləsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır.

9.2. Sığorta haqqının miqdarı sığorta məbləği, sığortalının fəaliyyətdə olduğu müddət (və həmin müddət ərzində baş verən zərərlər) və sığorta hadisəsinin baş vermə ehtimalına təsir edən digər amillərdən asılı olaraq 1 (bir) illik hesablanır. Sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortaçı riskin dərəcəsini və sığorta tarifi müəyyən edir.

9.3. Sığorta müqaviləsi bağlanan zaman sığortaçı sığorta hadisəsinin baş verməsi ehtimalını nəzərə alaraq baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər.

9.4. Sığorta müqaviləsi ilə minimal depozit (qaytarılmayan) sığorta haqqı hesablanır. Bu halda sığortalının qüvvədə olduğu müddət başa çatdıqda, sığortalı sığorta haqlarının yenidən hesablanması üçün illik dövrüyyəsi və əmək haqqı barədə yekun məlumatları sığortaçıya təqdim etməlidir. Bu zaman sığorta haqqı bir daha dəqiqləşdirilir və qalıq hissəsi sığortalı tərəfindən ödənilir. Sığorta müddəti başa çatdıqda sığorta haqqı sığortalı tərəfindən ödənilmiş minimal depozit sığorta haqqının məbləğindən az olarsa sığortaçı fərqi geri qaytarmır. Sığorta haqqı müəyyən edilmiş qaydada ödənilmədikdə, sığortaçı iddiaya görə sığorta təminatından imtina etmək hüququna malikdir.

9.5. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından aşağıdakı faizlərlə hesablanır:

Sığorta müddəti 1 aydan çox olmazsa	- illik sığorta haqqının 25 %
Sığorta müddəti 2 aydan çox olmazsa	- illik sığorta haqqının 35 %
Sığorta müddəti 3 aydan çox olmazsa	- illik sığorta haqqının 40 %
Sığorta müddəti 4 aydan çox olmazsa	- illik sığorta haqqının 50 %
Sığorta müddəti 5 aydan çox olmazsa	- illik sığorta haqqının 60 %
Sığorta müddəti 6 aydan çox olmazsa	- illik sığorta haqqının 70 %
Sığorta müddəti 7 aydan çox olmazsa	- illik sığorta haqqının 75 %
Sığorta müddəti 8 aydan çox olmazsa	- illik sığorta haqqının 80 %
Sığorta müddəti 9 aydan çox olmazsa	- illik sığorta haqqının 85 %
Sığorta müddəti 10 aydan çox olmazsa	- illik sığorta haqqının 90 %
Sığorta müddəti 11 aydan çox olmazsa	- illik sığorta haqqının 95 %

Maddə 10. Sığorta haqqının ödənilməsi

10.1. Sığorta müqaviləsinə əsasən sığorta haqqı sığortalı tərəfindən nağd və ya köçürmə yolu ilə birdəfəyə və ya hissə-hissə ödənilə bilər. Sığorta haqqının ödənilməsi gün onun sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.

10.2. Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) müəyyən olunmuş müddət(lər)də sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir və sığortaçı həmin müqavilə üzrə heç bir məsuliyyət daşımır.

10.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün, bu Qaydaların 10.4 bəndinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

10.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

BÖLMƏ 5. SIĞORTA MÜQAVİLƏSİ

Maddə 11. Sığorta müqaviləsinin bağlanması

11.1. Sığorta müqaviləsi sığortalının ərizəsi (müraciəti) əsasında yazılı surətdə bağlanır. Müraciət ərizə-anket formasının doldurulması və sığortaçıya təqdim edilməsi yolu ilə həyata keçirilir.

11.2. Sığorta müqaviləsinin bağlanması faktı tərəflərin bu sığorta Qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması və ya bu sığorta Qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə təsdiq edilir.

11.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının (və ya onun razılaşdırılmış ilk hissəsinin) ödənilməsindən sonra qüvvəyə minir.

11.4. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.

11.5. Tərəflər sığorta müqaviləsi bağlandıqdan sonra ikitərəfli razılığa əsasən müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Tərəflərin imzaladığı bütün dəyişikliklər, əlavələr və düzəlişlər sığorta müqaviləsinin tərkib hissəsi hesab olunur və ikitərəfli imzalandığı andan qüvvəyə minir.

Maddə 12. Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli olan faktlar

12.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı riskin baş vermə ehtimalının müəyyən edilməsi və mümkün itkilərin həcmi hesablanması üçün əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün faktları və halları bildirməyə borcludur.

12.2. Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsinə imzalamadan imtina edir və ya bunu öyrəndikdə və ya bu haqda sığortalı tərəfindən ona məlumat verildikdə:

12.2.1. sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni bir tərəfli qaydada ləğv edir və bu haqda sığortalının sığorta müqaviləsində göstərilmiş sonuncu ünvanına yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat göndərir. Bu halda sığorta haqqı sığortalıya qaytarılmır. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə sığorta müqaviləsi ləğv ediləndə keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığortaçı, sığorta ödənişini verməkdən imtina edə bilər;

12.2.2. sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqının fərqi almaqla müqaviləni davam etdirə bilər. Sığortalı tələb edilən sığorta haqqının fərqi 5 (beş) gün ərzində sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.



12.3. Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya yazılı surətdə (və ya sifarişli məktub vasitəsilə) məlumat verildiyi (göndərildiyi) tarixdən sonrakı gün saat 24⁰⁰-da hüquqi qüvvəyə minir.

12.4. Sığortalının hərəkətidə heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi

12.4.1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;

12.4.2. müqavilənin ləğv edilməsini tələb edə biləcəyi müddət ərzində, və yaxud;

12.4.3. müqavilənin ləğv edilməsi tələbinin hüquqi qüvvə qazanması üçün lazım olan müddət ərzində baş verərsə, sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan (sığortalı tərəfindən ödənilən) sığorta haqqı ilə həqiqətdə hesablanmalı (sığortalı tərəfindən ödənilməli) olan sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.

Maddə 13. Sığorta müddəti

Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24⁰⁰-da qüvvəyə minir və qüvvədən düşür.

Maddə 14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

14.1.1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;

14.1.2. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

14.1.3. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hallarda.

Maddə 15. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

15.1. Bu Qaydaların 14-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu haqda xəbərdar etməlidir.

15.2. Sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdən bu barədə bir tərəf digərinə 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən artıq müddətə bağlandıqda 60 gün, 3 aydan az müddətə bağlandıqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırıdığı yazılı bildiriş göndərməlidir.

Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

16.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə ödənilmiş sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır;

16.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını sığortalıya qaytarır;

16.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya

16.3.1. ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır;

16.3.2. ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 16.1 və 16.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 17. Sığorta riskindəki dəyişikliklər

Əgər sığortalı bu Qaydaların 18.2.2 bəndinin «b» yarım-bəndində göstərilən müddət ərzində sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşdığını və yaxud əlavə sığorta haqqını ödəməyi öz öhdəsinə götürdüyünü yazılı şəkildə bildirməzsə, sığorta müqaviləsi bu cür xəbərdarlıq müddəti bitdiyi tarixdən etibarsız sayılır.

BÖLMƏ 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 18. Sığortaçının hüquqları və vəzifələri

18.1. Sığortaçı aşağıdakıları öhdəsinə götürür:

18.1.1. sığortalını sığorta müqaviləsinin şərtləri və bu sığorta Qaydaları ilə tanış etmək;

18.1.2. sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsini sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi gün sığortalıya vermək;

18.1.3. sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş tədbirlər həyata keçirildikdə, sığortalının məlumatı əsasında sığorta müqaviləsində bu vəziyyətlə əlaqədar dəyişikliklər etmək;

18.1.4. bu Qaydaların və sığorta müqaviləsinin şərtlərinə riayət etmək;

18.1.5. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyatla almaq və ən gec 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək;

18.1.6. sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi ilə müəyyən edilmiş müddətdə sığorta ödənişini vermək. Sığortaçı bu öhdəliyə əməl etmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödəyir;

18.1.7. peşəkar fəaliyyəti nəticəsində əldə etdiyi sığorta sirri hesab edilən məlumatları qorumaq, həmin məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa digər şəxslərə yaymamaq;

18.1.8. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

18.2. Sığortaçı aşağıdakı hüquqlara malikdir:

18.2.1. sığorta müqaviləsi bağlanan zaman sığorta riskinin qiymətləndirilməsi üçün zəruri olan müvafiq (ərizə-anket forması, səlahiyyətli orqanların göstərişləri və sərəncamları və s. bu kimi) məlumatları və sənədləri sığortalıdan tələb etmək;

18.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:

a) istənilən vaxt sığortalının təqdim etdiyi məlumatların düzgünlüyünü, habelə sığorta müqaviləsinin tələblərini və şərtlərini yerinə yetirməsini yoxlamaq;

b) sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilən və riskin artmasına təsir edən (sığorta hadisəsinin baş vermə ehtimalını artıran) əhəmiyyətli hallarda dəyişiklik baş verdikdə və ya bu haqda məlumat aldıqda, 1 ay ərzində sığorta müqaviləsinin şərtlərində dəyişiklik etmək və/və ya artan riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsinə tələb etmək. Əgər sığortalı sığorta müqaviləsinin şərtlərində dəyişiklik edilməsinə və/və ya əlavə sığorta haqqının ödənilməsinə etiraz edərsə, sığortaçı dəyişikliyin baş verdiyi andan sığorta müqaviləsini ləğv etmək hüququna malikdir;

c) sığortalının bu Qaydaların 19.1.1 bəndində göstərilmiş hallarda sığortaçıya bilərəkdən (qəsdən) yalan məlumat verməsi faktı müəyyən edilərsə, sığorta müqaviləsinin etibarsız hesab olunmasını tələb etmək;

18.2.3. sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq və ya bu məqsədlə ekspertlər dəvət etmək;

18.2.4. sığortalıdan və sorğu əsasında müvafiq səlahiyyətli orqanlardan sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi səbəbini və şəraitini göstərən rəsmi sənədlərin və aktların əslinin və ya surətlərinin təqdim edilməsini tələb etmək;

18.2.5. zərərçəkən şəxsi müayinədən keçirmək üçün öz mütəxəssislərini göndərmək;

18.2.6. sığortalının razılığı ilə onun adından məhkəmədə (arbitraj) işləri aparmaq, eləcə də zərərçəkən şəxslər tərəfindən irəli sürülən pretenziyalara və iddia tələblərinə münasibətdə ərizələr, məlumatlar və bəyanatlar vermək (lakin sığortaçının bu hərəkətləri onun sığorta ödənişini həyata keçirmək məsuliyyətinin tanınması kimi qiymətləndirilməməlidir). Sığortaçı, hətta sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması halında belə ölüm, bədən xəsarəti və ya əmlaka zərərin vurulması ilə əlaqədar olaraq sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddialarla bağlı sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların araşdırılması və həllində tam sərbəstliyə malikdir. Lakin, əgər sığortaçı sığorta müqaviləsində təsbit olunmuş və məsuliyyətinin son həddi olan məbləği ödəmişdirsə, sonradan ortaya çıxan hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar məhkəmə və digər xərcləri ödəməyəcəkdir;

18.2.7. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.

Maddə 19. Sığortalının hüquqları və vəzifələri

19.1. Sığortalı aşağıdakıları öhdəsinə götürür:

19.1.1. sığorta müqaviləsi bağlanan zaman:

– özünə məlum olan və sığorta riskinin qiymətləndirilməsində mühüm əhəmiyyətə malik bütün hallar barədə sığortaçını məlumatlandırmaq;

– sığorta predmetinə dair qüvvədə (və ya bağlanma mərhələsində) olan və ya sonradan bağlanan digər sığorta müqavilələri və onların şərtləri barədə məlumatı sığortaçıya təqdim etmək;

19.1.2. sığorta müqaviləsində göstərilmiş müddətdə sığorta haqqını sığortaçıya ödəmək;

19.1.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:

a) sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum olan bütün digər hallar barədə dərhal və ya ən gec 1 (bir) iş günü ərzində sığortaçıya xəbərdarlıq məktubu (bildiriş) göndərmək;

b) sığorta hadisəsinin baş vermə ehtimalının və mümkün itkilərin azal(dıl)masına yönəldilmiş ağlabatan və zəruri tədbirləri görmək;

c) fəaliyyəti ilə tanış olması üçün sığortaçıya müvafiq şəraiti yaratmaq;

d) müəyyən edilmiş qaydada təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;

19.1.4. sığorta hadisəsi (iddia tələbinin və ya pretenziyanın yaranmasına səbəb ola bilən hal) baş verdikdə:

a) bu barədə xəbər tutduqdan dərhal sonra və ya ən gec 1 (bir) iş günü ərzində sığorta hadisəsinin baş verdiyi şəraiti, hadisə nəticəsində zərərçəkən şəxs(lər) və onların irəli sürə biləcəkləri mümkün (və ya artıq irəli sürdükləri) pretenziyalar, eləcə də zərərin vurulması və xəsarətin yetirilməsi ilə bağlı digər zəruri məlumatları sığortaçıya bildirmək;

b) hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat vermək və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirmək;

c) sığorta hadisəsinin səbəb olduğu zərərin həcmnin azaldılması məqsədi ilə özündən asılı olan bütün ağlabatan və zəruri tədbirləri görmək və əgər belə göstərişlər sığortaçı tərəfindən bildiriləcəksə, sığortaçının bütün göstərişlərinə əməl etmək;

d) sığortaçının nümayəndələrinə hadisənin baş verdiyi yerə (və ya zədələnmiş əmlaka) sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu zərərin həcmnin və digər təfəsilatların müəyyənləşdirilməsi üçün imkan vermək və müvafiq şəraiti yaratmaq;

- e) əgər zərərçəkən şəxs tərəfindən iddia ərizəsi göndərilibsə və məhkəmə tərəfindən baxılmaq üçün qəbul edilibsə, iddia ərizəsinin və ona aid olan digər sənədlərin surətini 2 gün ərzində sığortaçıya təqdim etmək;
 - f) zərərçəkən şəxs tərəfindən irəli sürülən pretenziyanı və ya vurulmuş zərərin əvəzinin ödənilməsinə dair zərərçəkən şəxsin iddia tələbinin təmin edilməsi haqqında məhkəmənin qərarını aldıqda, (2 gün ərzində) yazılı surətdə sığortaçını məlumatlandırmaq və göstərilən sənədlərin surətini, habelə zərərçəkən şəxs(lər)ə vurulmuş zərərin səbəbləri, növü və miqdarı ilə əlaqədar malik olduğu bütün digər məlumatları və sənədləri ona təqdim etmək;
 - g) sığortaçının həm sığortalının, həm də özünün mənafeələrini müdafiə etmək üçün vəkil edilmiş şəxslərin təyin edilməsini zəruri hesab etdiyi hallarda, həmin şəxslərə etibarnamə vermək;
 - h) iddia ərizəsinə görə məhkəmə istintaqının dayandırılmasını və ya iddia tələblərinin miqdarının azaldılmasını tələb etmək imkanına malik olduğu halda, bu barədə sığortaçını məlumatlandırmaq və iddia üzrə istintaqın dayandırılması və ya iddia tələblərinin miqdarının azaldılması üçün mümkün olan bütün tədbirləri görmək. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etmək, saziş imzalamaq və ya vəd vermək hüququna malik deyildir;
 - i) zərərin əvəzinin ödənilməsi ilə əlaqədar olaraq zərərçəkən şəxs(lər)in sığortalıya qarşı irəli sürdüyü pretenziya geri götürüldükdə və ya səlahiyyətli orqanlar tərəfindən həmin tələbin təmin edilməsindən imtina edildikdə, bu barədə sığortaçıya xəbər vermək;
 - j) təqsirkar şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbinin həyata keçirilməsi üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmək;
- 19.1.5. sığorta qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

19.2. Sığortalı aşağıdakı hüquqlara malikdir:

19.2.1. sığorta müqaviləsi bağlanan zaman:

- kommersiya sirri olmayan sığortaçının maliyyə sabitliyi ilə bağlı məlumatı tələb etmək;
- sığorta müqaviləsinin şərtləri ilə tanış olmaq;

19.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində:

- sığorta müqaviləsi itirildikdə, onun dublikatını almaq;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qaydalar ilə nəzərdə tutulmuş qaydada sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
- sığortaçı ilə razılaşdırmaqla sığorta məbləğinin miqdarında dəyişiklik etmək;

19.2.3. sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsini tələb etmək;

19.2.4. sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini sığortaçıdan tələb etmək;

19.2.5. yenidən təşkili zamanı (və ya digər əsaslarla) sığortaçını bu haqda xəbərdar etməklə sığorta müqaviləsi üzrə hüquq və vəzifələrini hüquqi varisinə vermək;

19.2.6. sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.

BÖLMƏ 7. ÖDƏNİLƏN ZƏRƏRLƏR

Maddə 20. Ödənilən zərərlər

20.1. Sığortaçı sığorta hadisəsi nəticəsində sığortalının aşağıdakı xərclərinin əvəzinə sığorta məbləği həddində ödəyir:

20.1.1. sığortaçının ilkin razılığı ilə sığortalı və zərərçəkən üçüncü şəxs(lər) arasında məhkəmədən kənar razılaşma əsasında müəyyən edilmiş məbləği;

20.1.2. üçüncü şəxs(lər)ə zərərin vurulması ilə əlaqədar olaraq, məhkəmənin qüvvəyə minmiş qərarı ilə sığortalının üzərinə qoyulan məbləği;

20.1.3. sığortaçının ilkin razılığı əsasında üçüncü şəxs(lər)in irəli sürdüyü tələblərdən müdafiə olunmaq və bu tələblərin tənzimlənməsi məqsədi ilə sığortalının çəkdiyi bütün xərcləri;

20.1.4. sığortalı tərəfindən çəkilən aşağıdakı xərclər:

- sığortaçının məsuliyyət daşıdığı zərərlərin qarşısının alınması və həcmnin azaldılması məqsədilə çəkilən xərclər;
- sığortaçının göstərişlərini yerinə yetirməsi (əgər belə göstərişlər sığortaçı tərəfindən verilsə) ilə əlaqədar çəkilən xərclər;
- sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərər(lər)in miqdarının aydınlaşdırılması və müəyyənləşdirilməsi məqsədilə çəkilən zəruri xərclər.

Maddə 21. Üçüncü şəxslərə vurulmuş zərər

21.1. Bu Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, sığorta ödənişi, sığortalıya qarşı irəli sürülmüş və əsaslandırılmış hesab edilən pretenziya və ya məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulmuş üçüncü şəxslərə vurulmuş zərər miqdarında sığorta müqaviləsində təsbit edilən sığorta məbləği (sığortaçının məsuliyyət həddi) dairəsində müəyyən edilir.

21.1.1. üçüncü şəxslərin əmlakına zərər vurulduqda, sığorta ödənişi, itirilən gəlir (mənfəət) istisna olmaqla, əmlakın itkisi və ya zədələnməsi ilə əlaqədar zərərin miqdarına əsasən aşağıdakı miqdarlarda müəyyən edilir:

a) əmlak tam məhv olduqda - sığorta müqaviləsində göstərilən sığorta məbləğindən artıq olmamaqla, zərərə məruz qalmış əmlakın faktiki (həqiqi) dəyəri (istifadəyə yararlı hissələrin, detalların və ləvazimatların qalıq dəyəri çıxılmaqla, analogi (həmin kateqoriyada olan və eyni dəyərə malik) əmlakın əldə edilməsi üçün tələb olunan məbləğ) həcmində;

b) əmlak və yaxud onun hər hansı bir hissəsi zədələndikdə - zərərə məruz qalmış əmlakın bərpa edilməsinə (əvvəlki vəziyyətinə qaytarılmasına) çəkilən xərclər. Əmlakın bərpa edilməsi xərcləri hesablanarkən təmir üçün zəruri materialların və ehtiyat hissələrinin alınması və təmir yerinə çatdırılması xərcləri, eləcə də işlərin görülməsinə ödənilən haqq nəzərə alınır. Əmlakın bərpası xərclərindən təmir prosesində dəyişdirilən istifadəyə yararlı hissələrin, detalların və ləvazimatların qalıq dəyəri çıxılır. Təmir prosesində dəyişdirilən ayrı hissələrin, detalların və ləvazimatların qalıq dəyəri sığorta ödənişinin məbləğindən çıxılmalıdır. Bununla yanaşı istifadəyə yararlı qalıqların dəyəri sığorta hadisəsinin səbəb olduğu ucuzlaşma (köhnəlmə faizi) nəzərə alınaraq hesablanır.

21.1.2. üçüncü şəxslərin sağlamlığına zərər vurulduqda, sığorta ödənişinin miqdarı aşağıdakılara görə müəyyən edilir:

a) sağlamlığına vurulmuş zərər nəticəsində əmək qabiliyyətini itirmiş üçüncü şəxs(lər)in itirdiyi əmək haqqının (qazancın) miqdarı;

b) üçüncü şəxs(lər)in sağlamlığının bərpası üçün zəruri olan əlavə (müalicə, əlavə qidalanma, dərmanların alınması, protezləmə, kənar şəxslərin qulluğu, sanatoriya-kurort müalicəsi, nəqliyyat və s. bu kimi) xərclərin miqdarı.

21.1.3. üçüncü şəxslər vəfat etdikdə, sığorta ödənişinin miqdarı aşağıdakılara görə müəyyən edilir:

a) dəfn xərcləri;

b) ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzini almaq hüququna malik, vəfat etmiş şəxs həyatda olarkən onun öhdəsində olan və onun vəsaiti hesabına yaşamaq hüququ olan şəxslərin üzərinə düşən hissədə (payda) vəfat etmiş şəxsin əmək haqqı (qazancı).

Maddə 22. Məhkəmə xərcləri

22.1. Sığortaçı öz yazılı razılığı ilə sığortalının Azərbaycan Respublikası məhkəmələrində aşağıdakı hallarla bağlı ortaya çıxan məhkəmə xərclərini də ödəyəcək:

22.1.1. məhkəmə istintaqı və ya ölümə nəticələnən bədbəxt hadisəyə görə sorğunun aparılması;

22.1.2. müqavilə ilə təminata daxil edilə bilən hər hansı hərəkət və ya səhvlə əlaqədar işlərin məhkəmələrdə müdafiə olunması.

22.2. Sığortaçı hər hansı cərimə və ya sanksiyalara görə məsuliyyət daşımır.

22.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortaçı, sığorta məbləğinin 3 % həddində üçüncü şəxslərin irəli sürükləri iddia tələbləri ilə əlaqədar vəkil haqları istisna olmaqla, məhkəmə işinin gedişində sığortalının çəkdiyi xərclərin əvəzini ödəyir.

Maddə 23. Zərərlərin azaldılması məqsədilə çəkilən xərclər

23.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərləri, xəsarətləri və yaranmış məsuliyyəti azaltmaq məqsədilə sığortalının çəkdiyi əqlabatan və zəruri xərclər sığortalı tərəfindən təqdim olunmuş çəkilmiş xərcləri təsdiq edən müvafiq sənədlər (hesablar, qəbzələr, fakturalar, qaimələr, ödəniş sənədləri və sair) əsasında digər zərərlərlə birlikdə sığorta məbləğindən (sığorta məbləğinin bir hissəsindən) çox olmayaraq (hər bir halda 5 %-dən yuxarı olmamaqla) bu xərclərin həcmi həddində müəyyənəlsir.

23.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən sığortalının mümkün (səmərəli) və əqlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərlərin əvəzini ödəmək öhdəliyi daşımır.

Maddə 24. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər

Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcmnin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşmaması şərti ilə sığortaçı tərəfindən ödənilir.

BÖLMƏ 8. SIĞORTA ÖDƏNİŞİ

Maddə 25. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər

25.1. Sığorta müqaviləsi ilə sığorta təminatı verildiyi hallarda, üçüncü şəxslərin sağlamlığına və/və ya əmlakına vurulan zərər ilə əlaqədar sığortalıya qarşı pretenziyalar və ya məhkəmənin qüvvəyə minmiş qərarına əsaslanmış tələblər (bu halda aşağıda göstərilən sənədlərdən başqa məhkəmənin qüvvəyə minmiş qərarının surəti də sığortalının ərizəsinə əlavə edilməlidir) irəli sürüldükdə:

25.1.1. hər bir zərərchəkn şəxs barədə hesabətı daxil edən, baş vermiş hadisəni araşdırmaq məqsədilə yaradılmış xüsusi təhqiqat komissiyasının rəyi;

25.1.2. hadisənin səbəbləri barədə mütəxəssis rəyi;

25.1.3. zərərchəkn şəxsin əmək qabiliyyətini itirmə müddəti və aldığı şikəstliyin, diaqnozun mahiyyəti göstərilmiş müvafiq müəssisənin tibbi rəyi;

25.1.4. zərərchəkn şəxslərin əmək qabiliyyətini itirmə dərəcəsinə, o cümlədən əlillik qrupunu göstərən tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının rəyi;

25.1.5. ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə:

– ölüm haqqında şəhadətnamə;

– həlak olmuş şəxsin öhdəsində olan və onun vəsaiti hesabına yaşamaq hüququ olan şəxslər və ailə üzvləri tərəfindən ərizə;

– ailə başçısının ölümü ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə zərərin əvəzinin hesablanması üçün həlak olmuş şəxsin (aldığı pensiya, ömürlük təqaüd, rentalar və s. bu kimi) gəlirlərini təsdiq edən arayış;

– həlak olmuş şəxsin sığorta hadisəsinin baş verdiyi tarixdə öhdəsində həddi-buluğa çatmamış uşaqları olmuşdursa, doğum haqqında şəhadətnamə(lər);

- həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə əlil şəxslər olmuşdursa, zərər çəkmiş şəxslərin əlillik dərəcəsini göstərən tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının arayışı;
 - həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə təhsil müəssisəsində təhsil alan şəxslər olmuşdursa, zərərin əvəzini almaq hüququ olan ailə üzvünün həmin təhsil müəssisəsində təhsil alması barədə arayış;
 - həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə kənar şəxslərin qulluğuna ehtiyacı olan şəxslər olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsinin, yerli özünüidarə orqanının, məşğulluq xidmətinin arayışı) rəyi;
 - həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə onun xəstə qohumlarına baxmaqla məşğul olan, işləməyən ailə üzvləri olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsi, yerli özünüidarə orqanı, məşğulluq xidməti) arayışı.
 - həlak olmuş şəxsin dəfn xərclərinin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə, ölüm haqqında şəhadətnamə, dini mərasimlə əlaqədar olan xidmətləri və dəfn üçün çəkilən xərcləri təsdiq edən sənədlər.
- 25.1.6. üçüncü şəxsin əmlakına zərər vurulduqda:
- vurulan zərərin miqdarını təsdiq edən sənədlər;
 - zərəərə məruz qalan əmlakın foto şəkilləri.

Maddə 26. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası

- 26.1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini məhkəmənin qərarına və ya sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu Qaydaların 25-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
- 26.2. Sığorta ödənişinin miqdarı sığortalının məsuliyyətinə uyğun olaraq fərdi qaydada hər bir zərərçəkən üçüncü şəxsin həyatına, sağlamlığına və (və ya) əmlakına vurulmuş zərəərə görə azadolma məbləği çıxılmaqla hesablanır.
- 26.3. Sığorta ödənişi verildiyi anda sığorta haqqı tam ödənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməyən hissəsini hesablanmış sığorta ödənişi məbləğindən tutmaq hüququna malikdir.
- 26.4. Ailə başçısının ölümü ilə əlaqədar üçüncü şəxslərə dəyən zərərin əvəzi həmin şəxslərlə razılaşma əsasında, onların qarşısında məsuliyyət daşıdığı müddət ərzində sığortaçı tərəfindən müntəzəm və ya birdəfəlik ödənişlə ödənilə bilər.
- 26.5. Tələb olunan bütün sənədlər təqdim olunduqdan 15 gün ərzində sığortaçı sığorta ödənişini həyata keçirir və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə səbəbini yazılı surətdə göstərməklə məlumat verir.
- 26.6. Sığorta hadisəsinin baş verdiyi tarixdə sığorta predmetinə münasibətdə eyni risklərdən digər sığortaçılarla bağlanmış sığorta müqavilələri qüvvədə olmuşdursa, sığortaçı, sığorta ödənişini sığortaçı ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta məbləğinin sığortalının qüvvədə olan bütün sığorta müqavilələrinin sığorta məbləğlərinin (məsuliyyət həddlərinin) cəminə olan nisbətində həyata keçirir.
- 26.7. Sığorta hadisəsi (zərərin meydana gəlməsi) faktı üzrə cinayət işi açılıbsa və yaxud məhkəmə prosesi başlayıbsa, sığorta ödənişinin verilməsi barədə qərar açılmış cinayət işi üzrə ibtidai (ilkin) istintaq orqanlarının və yaxud məhkəmənin qüvvəyə minmiş qəti qərarının qəbul edilməsinə, istintaqın və ya məhkəmədə işin baxılmasının sonunadək, yaxud zərərçəkən şəxsin həmin hadisənin baş verməsində günahsız (təqsirsiz) olduğu faktı müəyyən edilənədək təxirə salına bilər.

Maddə 27. Sığorta ödənişinin verilməsindən imtina

- 27.1. Aşağıdakı hallarda sığortaçı sığorta ödənişini verməkdən imtina etmək hüququna malikdir:
- 27.1.1. sığortalının risklə əlaqədar ona məlum olan məlumatları vermədikdə və ya riskin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumatlar verdikdə;
- 27.1.2. bu Qaydaların 19.1.4-cü maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafehləri əhəmiyyətli dərəcədə pozulduqda;
- 27.1.3. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərlərin həcmının artmasına gətirib çıxarmış, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərə əməl etmədikdə;
- 27.1.4. sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

BÖLMƏ 9. DİGƏR MÜDDƏALAR

Maddə 28. Subroqasiya hüququ

- 28.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərəərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
- 28.2. Zərərçəkən şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
- 28.3. Zərərçəkən şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

Maddə 29. Azadolma məbləği

- 29.1. Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
- 29.2. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə təbiiq olunur.



29.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmaz.

29.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.

Maddə 30. Valyuta haqqında qeyd-şərt

30.1. Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.

30.2. Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya müqavilənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.

Maddə 31. İş sirlərinin gizli saxlanması

Sığortaçı, sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda dəyən zərəərə görə məsuliyyət daşıyır.

Maddə 32. Mübahisələrin həlli qaydası

Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

Maddə 33. İddia müddəti

Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.

Maddə 34. Digər şərtlər

Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
